

QARABAĞ

QARABAĞ AUDITORUN HESABATI

Qarabağ

Qarabağ

Qarabağ

Qarabağ

Qarabağ

Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu

31 dekabr 2025-ci il tarixinə

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatı

Maliyyə

Maliyyə

Maliyyə

Maliyyə

Maliyyə

Maliyyə

Maliyyə

Maliyyə

MÜNDƏRİCAT

MÜSTƏQİL AUDİTORUN HESABATI

Maliyyə Hesabatları

Maliyyə vəziyyəti haqqında hesabat	1
Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat	2
Kapitalda dəyişikliklər haqqında hesabat	3
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	4

Maliyyə hesabatlarına dair qeydlər

1	Qarabağ Dirçəliş Fondu və onun fəaliyyəti	5
2	Fondun fəaliyyət mühiti	6
3	Mühüm uçot siyasəti prinsipləri	6
4	Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr	10
5	Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi	12
6	Yeni uçot qaydaları	12
7	Əlaqəli tərəflərlə əməliyyatlar və qalıqlar	14
8	Borc qiymətli kağızlara investisiyalar	15
9	Pul vəsaitləri və onların ekvivalentləri	16
10	İlanə gəlirləri	17
11	Maliyyə gəlirləri	17
12	Ümumi, inzibati və sair əməliyyat xərcləri	17
13	Mənfəət vergisi	18
14	Təəhhüdlər və şərti öhdəliklər	18
15	Maliyyə risklərinin idarə edilməsi	18
16	Ədalətli dəyər haqqında açıqlamalar	21
17	Maliyyə alətlərinin qiymətləndirmə kateqoriyaları üzrə təqdim edilməsi	22
18	Hesabat tarixindən sonra baş vermiş hadisələr	22

Müstəqil Auditorun Hesabatı

“Qarabağ Dirçəliş Fondunun” Müşahidə Şurasına və İdarə Heyətinə

Rəy

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondunun” (“Fond”) 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini MHBS Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Fondun maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- mühüm uçot siyasəti prinsipləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurası tərəfindən dərc edilmiş Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (IESBA Məcəlləsi) ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının auditinə tətbiq olunan tələblərinə uyğun olaraq Fondan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz, həmçinin etika ilə bağlı digər öhdəliklərimizi də IESBA Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və idarəetməyə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS Uçotu Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Fondu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Fondun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Fondun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yaranırsa bilərəkdən və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Fondun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Fondun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Fondun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetməyə məsul şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC



Bakı, Azərbaycan Respublikası

22 may 2026-cı il

Qarabağ Dirçəliş Fondu
Maliyyə vəziyyəti haqqında hesabat

Azərbaycan manatı ilə	Qeyd	31 dekabr 2025	31 dekabr 2024
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əsas vəsaitlər		345,816	1,192,776
Investisiya mülkiyyəti		7,855,600	-
Qeyri-maddi aktivlər		62,211	1,748,339
Borc qiymətli kağızlara investisiyalar	8	1,119,214,645	873,056,703
Cəmi uzunmüddətli aktivlər		1,127,478,272	875,997,818
Qısamüddətli aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	9	98,016,948	418,199,570
Borc qiymətli kağızlara investisiyalar	8	508,889,754	315,787,243
Verilmiş avanslar		5,200,731	3,625,949
Digər vergilər üzrə avans ödənişləri		99,352	60,447
Sair aktivlər		184,203	151,214
lanə edilmiş aktivlər		-	3,990,661
Cəmi qısamüddətli aktivlər		612,390,988	741,815,084
CƏMİ AKTİVLƏR		1,739,869,260	1,617,812,902
KAPİTAL			
Nizamnamə fondu		1,000,000	1,000,000
Bölüşdürülməmiş mənfəət		1,730,498,033	1,609,237,994
CƏMİ KAPİTAL		1,731,498,033	1,610,237,994
ÖHDƏLİKLƏR			
Qısamüddətli öhdəliklər			
Ticarət və digər kreditör borcları		136,752	26,499
Cari mənfəət vergisi öhdəliyi	13	8,234,475	7,548,409
Cəmi qısamüddətli öhdəliklər		8,371,227	7,574,908
CƏMİ ÖHDƏLİKLƏR		8,371,227	7,574,908
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		1,739,869,260	1,617,812,902

22 may 2026-cı il tarixində təsdiqlənmiş və imzalanmışdır.

Rəhman Hacıyev
İdarə Heyətinin sədri



Vüsalə Abasova
Maliyyə şöbəsinin müdiri

Qarabağ Dirçəliş Fondu**Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat**

Azərbaycan manatı ilə	Qeyd	2025	2024
İlan gəlirləri	10	53,868,439	80,286,899
Maliyyə gəlirləri	11	96,911,491	74,579,021
Ümumi mənfəət		150,779,930	154,865,920
Ümumi, inzibati və sair əməliyyat xərcləri	12	(14,667,296)	(3,635,454)
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə (zərəri)/gəliri	15	(166,357)	1,359,911
Əməliyyat mənfəəti		135,946,277	152,590,377
Investisiya mülkiyyəti üzrə ədalətli dəyər gəliri		3,864,939	-
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlir/(zərər)		629,317	(468,900)
Vergidən əvvəlki mənfəət		140,440,533	152,121,477
Mənfəət vergisi xərci	13	(19,180,494)	(14,596,022)
İL ÜZRƏ MƏNFƏƏT		121,260,039	137,525,455
İL ÜZRƏ CƏMI MƏCMU GƏLİR		121,260,039	137,525,455

22 may 2026-cı il tarixində təsdiqlənmiş və imzalanmışdır.

Rəhman Hacıyev
İdarə Heyətinin Sədri



Vüsalə Abasova
Maliyyə şöbəsinin müdiri

Qarabağ Dirçəliş Fondu
Kapitalda dəyişikliklər haqqında hesabat

Azərbaycan manatı ilə	Nizamnamə fondu	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2024-cü il tarixinə qalıq	1,000,000	1,471,712,539	1,472,712,539
II üzrə mənfəət	-	137,525,455	137,525,455
2024-cü il üzrə cəmi məcmu gəlir	-	137,525,455	137,525,455
31 dekabr 2024-cü il tarixinə qalıq	1,000,000	1,609,237,994	1,610,237,994
II üzrə mənfəət	-	121,260,039	121,260,039
2025-ci il üzrə cəmi məcmu gəlir	-	121,260,039	121,260,039
31 dekabr 2025-ci il tarixinə qalıq	1,000,000	1,730,498,033	1,731,498,033

22 may 2026-cı il tarixində təsdiqlənmiş və imzalanmışdır.

Rehman Hacıyev
İdarə Heyətinin sədri



Vüsalə Abasova
Maliyyə şöbəsinin müdiri

Qarabağ Dirçəliş Fondu
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Azərbaycan manatı ilə	Qeyd	2025	2024
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət		140,440,533	152,121,477
Düzəlişlər:			
Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə nağdsız əməliyyatlar		2,536,168	52,777
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri/(gəliri)		166,357	(1,359,911)
Maliyyə gəlirləri	11	(96,911,491)	(74,579,021)
Investisiya mülkiyyəti üzrə ədalətli dəyər gəliri		(3,864,939)	-
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə (gəlir)/zərər		(629,317)	468,900
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		41,737,311	76,704,222
Verilmiş avanslarda artım		(1,574,782)	(3,483,897)
Vergilər üzrə avanslarda artım		(38,905)	(80,377)
Sair qısamüddətli aktivlərdə artım		(32,989)	(105,223)
Ticarət və digər kreditör borclarında artım/(azalma)		108,500	(1,894)
Dövriyyə kapitalında dəyişikliklər		(1,538,176)	(3,671,391)
Ödənilmiş mənfəət vergisi		(18,494,428)	(11,348,813)
Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		21,704,707	61,684,018
Investisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlər üzrə əlavələr		(3,079)	(737,231)
Qeyri-maddi aktivlər üzrə əlavələr		-	(1,352,949)
İstiqrazlara investisiyalar	8	(756,712,086)	(514,791,856)
Müddəti başa çatmış istiqrazlar üzrə daxilolmalar	8	327,132,300	336,547,500
Alınmış faizlər		85,767,943	54,208,436
Investisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(343,814,922)	(126,126,100)
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		631,070	(468,900)
Pul vəsaitləri və onların ekvivalentləri üzrə xalis dəyərsizləşmə gəliri		1,296,523	1,955,605
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri		418,199,570	481,154,947
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	9	98,016,948	418,199,570

22 may 2026-cı il tarixində təsdiqlənmiş və imzalanmışdır.

Rəhman Hacıyev
İdarə Heyətinin sədri



Vüsalə Abasova
Maliyyə şöbəsinin müdiri